

ARMUDU STƏKANDA ÇAY

(Esse)

Keçmişdən gələn birisi hesab eleyib xətrimə dəysəniz da küsmərəm, incirmərəm. Neyləyim, hara gedim, kimə deymidərdim. Köhnə, qədimi mahniların, sənətkarların vurğunuymam. Sss. Dinişmeyin, səs salmayın, Şövkət xanım Ələkbərova necə məlahətlə, ilhamla oxuyur:

*Armudu stəkanda çay,
Ürəyimiz yananda çay...
Kimin ağrıyıran canı,
Qoy çay içsinər mərcanı...
Adılsan-sanlısan çay,
Ətlilisən, dadlısan çay...*

Öz aləmindəyəm, təkcə səsin sehri, şirinliyi deyil, müğənninin gözəlliyi, ya-raşığı, duruşuğu əsl möcüzədi. Şövkət xanım indiki oxuyanlar kimi qol qaldırıb oynamır, sənə baxıb hırıldamır, bir az da kobud desəm, bədənini əsdirmir. Və anidən evimizin anası (bu ifade Əbülfət Mədetgülündür) məni xəyal dünyamdan ayırrı:

-Həyətə düş, darvaza döyüür, gör ki məni gələn? Odu, mülliəm dostlarından biri. Görüşürük, emioğlugile gedirdim, döndüm sənə təref, salam vermek istədim sənə. Əl çəkmirəm, evə davət edirəm onu. Əyleşirik çay süfrəsinə. Tez xanım çay getirir. Qayda belədi, qonaq kişi xeyləğidir, o məniindir. Yox, əger qondırsın evin anasına əyleşib çənə səhbəti eleyir. Amma bu ənənəni pozulmayan qanundur: əvvəlcə çay, sonra çolpa...

Biləsuvar - qədim, gözəl diyarımız Muğanın bir parçasıdır, düzən ərazilə yerləşir. Yayı nisbetən istidi, qış müləyim. 139 min hektar torpağımız, 90 min-dən artıq əhalimiz var. Min bərəket. Camaatının qonaq-qaralıdır. Hansı evə təşrif buyursan, süfrəyə evvelce çay, ardañca çörək gelir. Bu iki teamdan ötrü heç kim qonşuya getmir. Yaradana şü-kür! Çörək, onun qədri-qiyəmiyi haqqında çox yazılıb, deyilib. İstəmirem yüzərin, minlərin sözünü tekrarlayım. Bu gün mən en qiyəmtli içki olan çay haqqında bilgilerimi dile getirməyə çalışacam. Mənə, maraqsız olmaz.

...Cin ölkəsində 4-5 min il bundan qabaq bir dindar ziyyare gedəndə, səh-rada bir yerde oturub, O, Böyük Allaha dua eleyirdi. Uzaq bir yoldan gəlmədi, yorulmuşdu deyə onu yerindəce yuxu apardı. Səherisi gün ayılkən yadına düşdü ki, bes o, günah işləmiş, Allaha dua elədiyi vaxtı onu yuxu tutmuş və ona gərə özü bilmedən yatmışdır. Bu hadisə-dən pərişan olan dindar günahkarı ceza-larırmış istəmişdir. Kimdi günahkar, onu duadan ayıran? O, öz əlleri ilə gü-nahkarı - gözünən kiprilləri kəsib at-mışdır. Yazda həmin yerde, iki yaşıł kol bitmişdir və o kolların yarpaqları ile uzun illər bir çox xəstəliklər müalicə edilmişdir. Sonralar bu kolların yarpaqlarından en qiyəmtli bir içki-yuxuqovucu içki ha-zırlanmışdır...

Bu, qədim bir efsanədir. Demək, o kişi öz kiprillərini Allaha dua elemək xə-tirinə qurban verməsəydi, biz bu günə qəder, belə bir qiyəmtli içkinin də dadını bilməzdik. Həmin o qiyəmtli içki çaydır. Bu sözün lüğəvi mənəni cinihlərin "Ça-içki" sözündən götürülmüşdür.

Cinihlər çay həyatın işığı, ömrün mə-seli adlandırmışlar. Çayın tərkibində sağlamlıq üçün vacib olan 300-ə yaxın element aşkar olunmuşdur. Çay tərkibi-nin kaloriliyinə görə, deyeri cörəyinkindən 25 dəfə artıqdır. Onun tərkibi bir çox vitaminlərə son dərəcə zəngindir. A, B1, B2, B5, R, RR, S, K, Askarbin turşusu, (S vitamini) çayın yaşıl yarpaqlarının tərkibində limonun ve ya portagalın tərkibindəkindən 4 dəfə çoxdur. "Yaşıl çayın tərkibində olan S vitamini isə, qara çayından 10 dəfə artıqdır.

Xalq təbabəti yolu xəstəliklərin, soyudquyme xəstəliklərinin müalicəsin-de, çay içkisində bilavasitə istifadə olunmasını məsləhət görür. Hipertoniya (qan tezyiqi həmişə aşağı olan) xəstəli-yindən əziyyət çəkən xəstələrə çaydan istifadə etmək vacibdir.

Çay müalicəvi əhəmiyyəti içki oldu-ğuna görə onu çox içmək qəti qadağan-dır. Hipertoniylə - qan tezyiqi yuxarı olanlara qara çayı çox içmək olmaz. Qan tezyiqi aşağı olan xəstələr yaşıl çay iç-məsə yaxşıdır.

Müyyən yaş həddindən sonra yuxu-su pozulanlara axşam yeməyindən son-ra çay içmək qəti qadağandır. O, əger dərəcə bilmirsə, bir stekan qaynamış, illiq su içə biler.

Ürək, aq ciyər və qan tezyiqindən əziyyət çəkən xəstələrə çaydan son de-rəcə az istifadə etmək məsləhətdir.

Dərman preparatlarının qəbulundan sonra çay içmək olmaz. Çay lezzəti içki olmamış yanaşı, həm de çox xeyirlidir. Onu düzgün dəmləyib, düzgün içsən sağlamlığın möhkəmlənər.

Dünyanın bütün xalqları iqlim şərai-tindən, sürdükleri hayat tərzindən asılı olaraq, çay müxtəlif əsullarla dəmləyilər.

Cinihlər əvvəlcədən qızdırılmış çayni-ke quru çay atıb, üstüne qaynar suyu tö-küb, qapşağı örtürər, 3 dəqiqədən son-ra, farfordan hazırlanın fincanlara sü-züb, qaynar-qaynar, özü də qondız içrilər.

Yaponlar çayı əvvəlcə, xüsusi hazırla-nmış həvəsgərdədə eziib, toz halına salırlar. Sonra əvvəlcədən qızdırılmış çayni ke atıb, üstüne herərəti 70 s-dən yuxarı olmayan qaynanmış su töküb, 2-3 dəqiqədən sonra içirlər. Yaponların de-diyyinə görə, bu cüra demlənen çay öz müalicəvi əhəmiyyətini saxlamaqla ya-naşı, həm də çox etirli olur. Onlar da çayı 40-50 qramlıq kiçik fincanlarda içirlər.

İsveçlilər qaynayan südə qaynaya-qaynaya əvvəlcə qənd atırlar, onun ar-daçına, quru çayı atıb, odu söndürürler. Tam soyudub, sonra içirlər.

İngilislər quru çayın üstüne qayna-mış suyu qaynar-qaynar töküb, 5 dəqiqə gözləyirlər. Başqa bir fincanda, qaynar südnün üzərində dəmlənen çayı əlavə edib içirlər.

Biz azerbaycanlılar, çayı çox düzgün qaydada dəmləyirik. Şüşə və saxsı qab-lara əvvəlcə çayı atıb, bir çaynikə, üstü-ne issə qaynanmış suyu 60 dərcəyə qə-de-r soyudub, töküürük çayın üstüne. Təx-minən 5-7 dəqiqədən sonra çay hazırdır, özünün bütün komponentlərinən. Belə çayı lap 5 stekan da içmək olar. Əlbəttə, yeməkdən en aži 1 və ya 1 saat yarım sonra.

Çayın tərkibi bədən üzvlərinin sər-bəst və müntəzəm fəaliyyəti üçün çox qiymətli və əvəzolunmaz efir yağları ilə zəngindir. Bu yağlar 57-60 derecedən yuxarı istilikdə buxarlanır və öz müalicəvi təsirini itirir.

Mənə, çay haqqında bu qəder. Can ağırmışın deye 5 şerte əməl edək:

1. Dini qanunlara və özümüzə inam
2. Düzgün qidalanma
3. Düzgün yatmaq
4. İsləmkə
5. Oxumaq-mütalə etmək və öy-renmək

Birinci şərtə nə izahat, ikincidə başlaşaq:

Əcəm hökmədarlarından biri Mehəmməd Peyğəmbərin yanına biliqlik həkim göndərdi. O, bir neçə il qaldı Ərəbistan-də, lakin heç kim ona müraciət etmədi. Nəhayət o, Peyğəmbərə şikayətləndi ki, Sizin adamların bu nefer bele müalicə üçün mənə müraciət etmir. Peyğəmbər dedi: Bu camaatın bir adəti var, acma-mış yeməzər, doymamış yeməkdən el çekerlər. Həkim çıxıb getdi öz vilayetine.

Üçüncü şərt:

Düzgün yatmaq. XVI-XVII əsr-lərdə qəleme alınan nağıla qulaq asaq.

Ağlılı Şahzadə kasib balaqçı qızına aşıq olur. Padşah oğluna bu məsələdən uzaqlaşmağı məsləhət bilir. Oğlu deyir: o, noolsun, kasibdi, amma ağıllıdı, öldü var, döndü yoxdu. Şah o qızı yanına çığırıb deyir:

-Eşitmışım çox ağıllısan, odur ki, se-ni imtahan eləyəcəm. Üç sual! Düzgün cavab versən, size toy eləyəcəm, yox, məni qane eləyen cavab verməsen, oğ-lumun adını unut.Qız razi oldu.

Birinci sual:

- Dünyada en şirin şey nedir?
- Yuxudur, - deyib qız təzim etdi.

Cavab Padşahın xoşuna gəldi.

İkinci sual:

- Sənə, sabah bu vaxta qəder möhəlet verirəm. Məna ela bir hədiyyə getirməli-sen ki, o məni təccübündərsin.

Bütün gecəni qız fikirləşdi: padşahın nəyi yoxdu? Hər şeyi var, bəs onu nəyle təccübündərsin?

Vədə tamam olanda, qız əlinde bir qutu geldi saraya. O, təzim etdi və əlin-dəki qutunu qoydu şəhənin qabağına. Şah maraqla qutunun qapağını açdı. Elə bu anda, qutunun içindən bir sülh quşu-gö-yərçin çıxdı və elə bir göz qırıpında qanad açıb gözən itdi. Şah bir anda sək-sənib dik atıldı. Mat-məettəl qadığını heç qur gizlədə bilməyib, domnus baxış-larını qızın gözlərinə zilledi. Nəhayət şah özüne gelib, qızı dedi:

-Səni üçüncü sualdan azad edirəm, oğlumlu evnəmeye xeyir-dua verirəm. Allah sizi xoşbət eləsin.

"Şirin yuxu" nədir? Şəhər-səhər yu-xudan dururuq. Belimizdən, başımızdan sanki qara daş asılıb. Bəzən ilan kimi qırılaraq, heç yorğan-döşəkən qalxa-maşa cürət eləmir. Qaynar çay, mü-rebbə, limon və s. köməyə gelmir. Ağrı-ların səbəbini ilk növbədə onurğa sümü-yündə-bel sütunuñda axtarmaq lazımdır.

Ona görə bel sütunuñda döppədüz və möhkəm olmalıdır. Atalar deyib: bur-nunu dik tutma, belini dik tut.

İnsan ömrünün üçdəbir hissəsini yu-xuya sərf edir. O yatmaq, fiziki və zehni yorğunluğunu aradan qaldırmaq üçün yox, bel sütunuñda düzəltmək, yeri-yerinde onurğa sümüyü feqərələrinə tenzimləmək üçün en gözəl vasitədir. Odur ki, düzgün yatmaq ideyəsi birmənalı şəkil-də qəbul olunmalıdır. Yatlığımız çarpayı taxt kimi bərk və düz olmalıdır. Əyri yeri-mək və eyri yatmaq kimi pis verdişlər-dən çekinməliyər. Yumşaq yorğan-döşəkədə yatanda bədənən ağırlığı ayrı-ayrı əzəle üzvlərinə, onurğa sümüyünün müyyən bir hissəsinə düşür və burdan da feqərələrdə yavaş-yavaş yerdeyişmə prosesi gedir. Amma düz və bərk çar-pa-yida yatacda özədə əsasın arxası üstə, bədənən ağırlığı bütün əzəle üzvlərinə bərabər şəkildə paylanır, gün ərzində baş verən kiçik deformasiyalar aradan qalxır. Səher yuxudan oyananada nə ba-sın ağıryır, nə qicin. Yatlığınız döşeyin altına düz taxta qoya bilərsiniz.

Unutmayaq, dəş dövrünən insanları harda geldi yatiplar və bədənləri sağlam olub deyə hər hansı vəhşi heyvanı qo-vub tutublar.

Bel sütunu feqərələrinin düzümlü:

1. Boyun feqərələri. 2. Döş feqərələri. 3. Qurşaq feqərələri. 4. Sağrı feqərələri.

Boyun nahiyyəsində pozuntu olarsa göz, üz, boyun nahiyyəsi, aq ciyər, qara ciyər, ürək, dalaq, böyrüküstü vezifələr, dişlər, boğaz, burun və qulaqlar zərər çəkir.

Qısa, düz və bərk çarpayıda yat-maq vacibdir.

4-cü şərt: İsləmek! Geniş izahata eh-tiyac duymur. Lap 80 yaşın olsa belə bekər dayanma, fiziki işlə çələş, mal-qara saxla, torpaqda əlləş. Allahi sev, tə-biəti sev, zehmeti sev...

5-ci şərt: Oxumaq! O, heç vaxt gec deyil. Oxuduqlarını təkrarla. Təkrar bili-yin anasıdırsa, həyatda təcrübə biliyin atasıdır. Sədi Şirazı: "Bildiyin həyatda tecrübədən keçirməyən, xalqdan gizlə-dən alım, gündüz əlində şam gəzdirən kora bənzər". Atalar sözü var: "Nadan oxuya-oxuya alım, molla olar, alım oxu-masa gəlib nadan ola biler".

Bu qəder. İndi tibb elminin atası Hippokrat haqqında.

Bizim e.e 377-ci ildə Yunanstanın Kos adasında doğulub. Anası, babası türkəçəre müalicələrlə məşğul olmuş. O, 20 yaşına çatanda təcrübə həkim kimi bütün Yunanstanda məşhur imiş. Uzun illər erəb əlkənlərindən məhəretini, qabiliyyətini nümayiş etdirib. O, tibb el-mi ilə bərabər fizika və kimya elmləri ilə de məşğul olur. O, doğulduğu Kos adasında dünyada ilki dəfə olaraq tibb məktəbi açmışdır. Öz xəstələrinin müalicə etmə üçün 200-dən artıq bitki və ot növlərindən istifadə etmişdir.

Hippokrat bizim e.e. 460-ci ildə vəfat etmişdir.

Kifayətdi, mənə, sağlamlıq üçün her kəsin imkanı var ki, özüne fikir ver-sin, yuxarıda qeyd etdiyimiz kimi 5 şerti yerine yetirsin. Belə olsa uzunmürlülərin cergesinə qoşulmaq mümkündür.

Azərbaycan üzünəmülklər diyəridir. Ölkə başçısının tapşırığı ilə Lerkidə bələ bir muzey yaradılmışdır. Mən 2009-cu ildə o muzeylə tanış olub, 40 il əvvəl dos-tum olan yazıçı Əlişə Nicatın- o, bu mu-zeyin bələdiyəsi-söhbətləri əsasında yazı hazırladım və onu Bakı qəzetlərinin birində çap etdirdim.

Qapıdan içəri daxil olan kimi Şirəli Müslümovun borelyefi ilə qarşılışır. 168 il əmür sürb. (26 mart 1802-2 sent-yabr 1973) 136 yaşı olanda, 0, 57 yaşı Xatin xanımla evlənmiş və hətta bir qız-ları da olmuşdur.

Mən onun kiçik heykəlinin yanına is-tifadə elədiyi məsiət əşyalarına, pal-pal-tarına diqqət edərək bir qutu tutün gör-düm. Ə.Nicat dedi: "He, Şirəli baba hə-mişə trubka çəkib, amma mağazadan si-qəret almayıb. Əy həyətindən tütün əkib, vaxtında yarpaqları toplayıb, talvarda qurudub, doğrayıb və öz məhsulunu trubkaya tökərək, od vururmuş. Maraqlı-dı, Ş.Müslümov tələşça danışıb, azerbaiy-canca bir kılma söz bilməyib".

İkinci bölmə 152 il əmür süren Mahmud Eyvazov haqqındadır (1808-1960). Bir zamanlar Moskvaya-SSRI Xalq Tə-sərəfütü Nailiyətlərinin sərgisində aparı-blar onu. Sərginin qızıl medallarını təq-dim edən direktör İ.Korotkin zarafat edib aqsaqqalla:

-He, Eyvazov, sen yenə kişisən?

Direktorun hara, nəyə işarə elədiyini anlayan Mahmud baba çox sərrast ca-vab verib:

-Yan-yörəndə nə qədər matışka var. Axşam cavəninin birini göndər yanına, səhər orandan soruş, gör kişiyem, ya kişi deyiləm?..

Əlibala Rəhimov, publisist, filolog
"Qızıl qələm" mükafatı laureati